

CƏDVƏL A 1 - MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

(min manatla)

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla	
1	2	
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	1	3,353.65
a) Kreditlər üzrə faizlər, cəmi	1a	2,702.11
a1) Mədən çıxarma sənayesi	1a1	0.00
a1.1) Xam neft, təbii qaz, daş kömür və digər yanacaq növlərinin hasilatı	1a1_1	0.00
a1.2) Metal filizlərinin hasilatı	1a1_2	0.00
a1.3) Mədənçıxarma sənayesinin digər sahələri (karxana və s)	1a1_3	0.00
a2) Emal sənayesi, cəmi	1a2	0.00
a2.1) İçki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı	1a2_1	0.00
a2.2) Toxuculuq və tikmə sənayesi	1a2_2	0.00
a2.3) Dəri emalı, dəridən məmulatlar və ayaqqabı istehsalı	1a2_3	0.00
a2.4) Mebel, ağac məmulatlarının (pəncərə, qapı və s) istehsalı	1a2_4	0.00
a2.5) Sellüloz- kağız istehsalı və poliqrafiya fəaliyyəti	1a2_5	0.00
a2.6) Neft məhsullarının istehsalı	1a2_6	0.00
a2.7) Kimya sənayesi	1a2_7	0.00
a2.8) Rezin və plastmas məmulatların istehsalı	1a2_8	0.00
a2.9) Digər qeyri - metal mineral məhsulların istehsalı	1a2_9	0.00
a2.10) Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı	1a2_10	0.00
a2.11) Maşın və avadanlıqların istehsalı	1a2_11	0.00
a2.12) Elektrik maşınları və elektrik avadanlıqlarının istehsalı	1a2_12	0.00
a2.13) Nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı	1a2_13	0.00
a2.14) Emal sənayesinin digər sahələri	1a2_14	0.00
a3) Elektrik enerjisi və Qazın istehsalı	1a3	0.00
a4) Sənayenin digər sahələri	1a4	108.68
a5) Kənd təsərrüfatı, cəmi	1a5	130.63
a5.1) Kənd təsərrüfatı, ovçuluq və bu sahədə xidmətlərin göstərilməsi	1a5_1	0.00
a5.2) Meşə təsərrüfatı və bu sahədə xidmətlərin göstərilməsi	1a5_2	0.00
a5.3) Balıqçılıq, balıq təsərrüfatı və bununla əlaqədar xidmətlər	1a5_3	0.00
a5.4) Digərləri	1a5_4	130.63
a6) Tikinti sahəsi, cəmi	1a6	266.02
a6.1) Yaşayış sahələrin tikintisi	1a6_1	0.00
a6.2) Qeyri-yaşayış sahələrin tikintisi	1a6_2	266.02
a6.3) Yol, körpü tikintisi	1a6_3	0.00
a6.4) Digər tikintilər	1a6_4	0.00
a7) Nəqliyyat, cəmi	1a7	0.00
a7.1) Quru yol nəqliyyatlarının fəaliyyəti	1a7_1	0.00
a7.2) Su nəqliyyatının fəaliyyəti	1a7_2	0.00
a7.3) Hava nəqliyyatı fəaliyyəti	1a7_3	0.00
a7.4) Köməkçi və əlavə nəqliyyat fəaliyyəti	1a7_4	0.00
a7.5) Digərləri	1a7_5	0.00
a8) İnformasiya və Rabitə	1a8	0.00
a9) Ticarət sahəsinə kredit, cəmi	1a9	1,347.50
a9.1) Tikinti materialları və santexnika malları üzrə ixtisaslaşan	1a9_1	0.00
a9.2) Avtomobil ticarəti üzrə ixtisaslaşan	1a9_2	0.00
a9.3) Elektrotexnika və məişət texnikası üzrə ixtisaslaşan	1a9_3	0.00
a9.4) Yeyinti, geyim və gündəlik məişət malları üzrə ixtisaslaşan	1a9_4	0.00
a9.5) Digərləri	1a9_5	1,347.50
a10) Digər qeyri-istehsal və xidmət sahələri	1a10	708.56
a11) İctimai Təşkilatlara	1a11	0.00
a12) Mərkəzi idarəetmə orqanlarına və bələdiyyələrə verilmiş kreditlər	1a12	0.00
a13) Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, cəmi	1a13	140.72
a13.1) Yaşayış sahəsinin alınmasına	1a13_1	0.00

a13.2) Yaşayış sahəsinin tikintisi və təmirinə	1a13_2	0.00
a13.3) Avtomobil alınmasına	1a13_3	0.00
a13.4) Məişət avadanlıqlarının alınmasına	1a13_4	0.00
a13.5) Kredit kartları	1a13_5	0.00
a13.6) Digər	1a13_6	140.72
a14) Digər kreditlər	1a14	0.00
b) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	1b	203.61
c) digər maliyyə institutlarına kreditlər	1c	1.49
d) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan kreditlər)	1d	0.00
e) banklarda depozitlər	1e	395.97
f) digər maliyyə institutlarında depozitlər (banklardan başqa)	1f	0.00
g) REPO/əks REPO əməliyyatları üzrə	1g	0.00
h) ödəniş müddətinədək saxlanılan qiymətli kağızlar üzrə	1h	0.00
i) ticarət qiymətli kağızları üzrə	1i	50.47
j) faizli nostro hesablar üzrə	1j	0.00
k) digər faiz gəliri növləri	1k	0.00
2. Faizlər və onlara bağlı xərclər, cəmi	2	1,102.48
a) depozitlər üzrə faizlər, cəmi	2a	692.57
a1) fiziki şəxslərin tələbli depozitlər	2a1	0.00
a2) hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)	2a2	0.00
a3) fiziki şəxslərin müddətli depozitləri	2a3	393.23
a4) hüquqi şəxslərin müddətli depozitləri	2a4	299.34
b) AMB-nin kreditləri	2b	0.00
c) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan kreditlər)	2c	0.00
d) banklardan 7 gündən çox olan müddətə alınmış kreditlər	2d	0.00
e) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri	2e	0.00
f) bankların depozitləri	2f	219.60
g) digər maliyyə institutlarının depozitləri	2g	190.31
h) faizli loro hesablar üzrə	2h	0.00
i) REPO/əks REPO əməliyyatları üzrə	2i	0.00
j) mərkəzi idarəetmə orqanlarının depozitləri və kreditləri	2j	0.00
k) bələdiyyələrin depozitləri və kreditləri	2k	0.00
l) bank tərəfindən alınmış ipoteka kreditləri	2l	0.00
m) bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	2m	0.00
n) faizlərlə bağlı digər xərclər	2n	0.00
3. Xalis faiz gəliri (zərəri) (sətir 1 çıx sətir 2)	3	2,251.17
4. Qeyri-faiz gəlirləri, cəmi	4	1,308.12
a) hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	4a	375.68
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki), cəmi	4b	186.10
b1) xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)	4b1	193.86
b2) xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)	4b2	-7.76
c) digər xidmət növlərindən komissiyon gəliri	4c	295.07
d) qiymətli kağızların satışı üzrə gəlir (zərrər)	4d	0.00
e) təsərrüfat cəmiyyətlərdə iştirakdan və realizə edilən qiymətli kağızlara investisiyalardan gəlir, cəmi	4e	0.00
e1) icmallaşmamış törəmə təsərrüfat cəmiyyətlərində (50%+1 səs hüququ verən səhm və ya başqa formada törəməsdirsə) iştirakdan gəlir	4e1	0.00
e2) icmallaşmamış digər təsərrüfat cəmiyyətlərində (50%-dən az) iştirakdan gəlir	4e2	0.00
f) qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə gəlirlər (zərrər)	4f	450.91
g) digər qeyri-faiz gəlir növləri	4g	0.36
5. Qeyri-faiz xərcləri, cəmi	5	1,594.76

a) əmək haqqı və digər kompensasiya növləri, <i>cəmi</i>	5a	558.48
a1) əmək haqqı	5a1	480.71
a2) mükafatlar	5a2	0.00
a3) kompensasiya və müavinətlərin digər növləri	5a3	13.71
a4) sosial təminat xərcləri	5a4	0.00
a5) məşğulluq fonduna ayırmalar	5a5	64.06
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, <i>cəmi</i>	5b	411.65
b1) icarə haqları	5b1	29.94
b2) köhnəlmə (amortizasiya)	5b2	240.48
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	5b3	113.57
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	5b4	27.66
c) göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri	5c	190.67
d) digər qeyri-faiz xərclərinin sair növləri	5d	433.96
6. Əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	6	1,964.53
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), <i>cəmi</i>	7	272.12
a) kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar	7a	271.03
b) investisiya və qiymətli kağızlar üzrə ehtiyata ayırmalar	7b	0.00
c) bank işində istifadə olunmayan əsas vəsaitlər üzrə ehtiyata ayırmalar	7c	0.00
d) digər aktivlər üzrə ehtiyata ayırmalar	7d	0.00
e) balansdankənar aktivlər üzrə ehtiyata ayırmalar	7e	1.09
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) (sətir 6 çıx sətir 7)	8	1,692.41
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xırc), <i>cəmi</i>	9	0.00
a) daşınmaz əmlakın satışından gəlir (xərc)	9a	0.00
b) sair gəlir (xərc)	9b	0.00
10. Vergilər ödənilənədək mənfəət (zərər) (sətir 8 üstəgəl (çıx) sətir 9)	10	1,692.41
11. Mənfəətdən vergilər	11	0.00
12. Xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)	12	1,692.41
13. Elan olunmuş dividendlər, məbləğ	13	0.00